

Təxminən iyirmi beş il bundan əvvəl istedadlı dilçi alımımız Vaqif İsrafilovla bağlı öz düşüncələrimi yazıya götürmişdim. Onda da may ayının axırları idi. Qırx yaşı tamam olurdu. İndi artıq tanınmış dilçi alımımız V.İsrafilovun altmış beş yaşı tamam olmaq ərefəsindədir. Yenə də eyni düşüncə, eyni istək və saygı ilə ozız olan, tələbələrdən bu yana semimiyəti, insanlığı, elmi ilə xoş təsəvvürdə bulunan ziyanlı həmkarımız haqqında fikirlərim bəllişməkdə qərarlıyam.

Vaqif İsrafilov tələbəliyimin örnəyidir. Bizim ilk tanışlığımızdan təxminən qırx altı illik bir zaman keçir. Xalq arasında "bu bir igidin ömrüdür" deyirlər. Uzun illəri birgə addımlamışlıq və institut auditoriyalarında tələbəliyinin şirknlə-acılı günəşini bir yaşamışq. Daimi qurub-yaratmaq, elm-ləri sinədəftər elemək düşüncəsi ilə yaşıyan Vaqif müəllimi institut həyatında hansı nikibnlilikdə, səvqədə görmüşəməs indi də eyni ohvalı-ruhiyyədə, ezmədə və xeyirxahlıqla görürəm. Ulu Yaranan onun içini xeyirxahlıqlarla doldurubdur.

Gölinən yola nəzarət salıqlıda gözlərim qarşısında canlanan böyük zaman müddəti gördüklorun timsalında bir neçə istiqamətdə təhlil etməyin gərəkləyini yaradır. Ən birincisi, dilçi alımız bir müəllim, ziyanlı kimi örnək funksiyasını yerinə yetirir. Vaqif müəllim özülüyündə tipik müəllimdir və institut auditoriyasına da müəllim olmaq arzusu və istəyi ilə qədəm basmışdır. Tələbələrlə münasibət qurmaq bacarığı, elm-lərin sirlərini öyrətmək istəyi və arzusu bütün fealiyyəti dövründə həmişə diqqətimi cəlb etmişdir. Dərs dediyi auditoriyalarda bir müəllim sevgisini, ucalığı özünü göstərməsindən və bu gün də eynile müşahidə etməkdəyəm. Təkcə Azərbaycan Dövlət Pedaqoji Universitetindəki fealiyyətinə demirəm, elbəttə bu osasdır. Müxtəlif zaman keçiklərində ayrı-ayrı universitet auditoriyalarında birgə çalışmışq. Onu da etiraf edim ki, Vaqif müəllim hansı universiteti müəllim kimi fealiyyət göstərməye yollaması mənim də orada fealiyyətimə sərait yaratmışdır. Daha doğrusu, məni də o universitetdə işə cəlb etmişdir. İnsanlarla ünsiyyət qurmaq bacarığı, mühit yaratmaq

giyə fakültəsində bir-birindən böyük müəlliimlərin şəhərsində formalışdır. Onun sənədliyyat havəsi müəllim kimi formalışmasının osasında dayanır. İ.Şixli, A.Qurbanov, P.Əfondiyev, M.Məmmədov, M.Hökimov, İ.Mustafayev, X.Məmmədov, H.Mirzəyev, M.Mustafayev, A.Hüseynov, Q.Kazimov, A.Hacıyev və s. kimi böyük müəlliimlərdən dərs alan V.İsrafilov özü də onlardan öyrəndikləri ilə ustadların yolunu davam etdirməyi bir məqsədə çevirmişdir. Onu da etiraf edək ki, sözün həqiqi mənasında buna nail də olmuşdur.

Institut müdövəffiqiyətlə başa vuran Vaqif İsrafilov 1982-86-ci illərdə təyinatla Cəlilabad rayonu, Novoqolovka kənd orta məktəbində ixtisası üzrə Azərbaycan dili və adəbiyyatı müəllimi işləmişdir. Fealiyyəti göstərdiyi illərdə o, rəyonda geniş ictimaliyətini, kənd və rayon camaatının, eləcə də dərs dediyi şagirdlərin böyük hörmətini qazanmışdır. İşgüzarlığı, zəhmətsevər-

kafedrada böhrələnmək qərarına gəldi. Artıq V.İsrafilovun fealiyyətinin yeni mərhəlesi, universitet dövrü başladı. ADPU-da Azərbaycan dilçiliyi kafedrasının nəzdində olan laboratoriyyada işə callı olundu. Laborant, baş laborant, baş elmi işçi, dosent vəzifələrində çalışmışla ona bəslənən etimadı yüksək soviyyədə doğruldu. Hazırda Azərbaycan dilçiliyi kafedrasında dosent vəzifəsinə yerinə yetirir.

Bütün bunlar dos.V.İsrafilovun fealiyyət və yaradıcılığının ana axarını müyyənəşdirir. Müəllim kimi azərbaycanlı tələbələr ondan elmin sırlarını, müəllimlik pəsəsinin kutsallığını mənimsinə. Yaddaşlarda dərin kök salmış müəllimliyin müqəddəsliyini tələbələr uzun illərdən ondan böyük həvəsle mənimsiyirlər. İndi müqəddəs Azərbaycanımızın elə bir güşəsi olmasa, Vaqif müəllimin dərs dediyi tələbələr olmasa, O, şorəfi adını sonatsevərliyi və soxiyyəti, insan sevgisi nümunəsi olmaqla qələblərə yazmış və bu gün de yazmaqdır.

Dilçi alımın gərkili işləri və zəngin fealiyyəti sırasında qeyd olunmalı müüm bir xətt də vardır. Bu onun müqəddəs Azərbaycanımızın müstəqilliyi və azadlığı uğrunda yorulmaz mübarizə ilə bağlıdır. Təkcə onu demek kifayətdir ki, dörd çağının Binəqədi boladıyyasına üzv seçilmişdir. Hazırda da Binəqədi boladıyyasında Yerli Ekoloji Məsələləri Daimi Komissiyasının sədridir.

"Oğuz yarımqrupu türk dillərindəki toponimlərin tarixi-linqvistik xüsusiyyətləri" mövzusunda sistemli araşdırma işləri aparı və bu mövzuda yazdırdı. Məqədələri ilə dilçilik elmindo tanılmışdır. Əsərləri Rusiya Federasiyası, Türkiyə Cumhuriyyəti, Orta Asiya respublikalarında, İran İslam Respublikasında çap olunmuşdur.

ADPU-nun 90 və 100 illiklərində medallarla təltif olunmuş, 130-dan artıq elmi və publisistik məqədələr, 6 kitab mülliətli olaraq Respublikada keçirilən Beynəlxalq konfranslarda xalqımızı ləyqətlə tomsil etmiş və bu gün də etməkdədir. ADPU-da fealiyyət göstərən ixtisasdayışma fakültələrində dekan, şöbə müdürü vəzifələrində iş-



VAQİF İSRAFİLOV: ŞƏXSİYYƏT OLMANIN NÜMUNƏSİ

qabiliyyəti onda bir örnekdi və hər adama nəsib olacaq keyfiyyət də deyildir.

Filologiya üzrə fəlsəfə doktoru Vaqif İsrafilov qədim türkün mədəniyyət besiklərindən olan Borçalıda, daha dəqiq desək, Gürçüstan Respublikasındaki Bolnis rayonunun Arakol kəndində (17 iyun 1959-cu ilde) anadan olmuşdur. O, 1974-cü ilde Arakol kənd 8 illik məktəbini bitirmiş, 1976-cı ildə qəsən kənd Zolgöyec kənd rəsəd məktəbini əla qiyamətlərə başa vurmaşdır. Onu da etiraf edim ki, V.İsrafilov orta məktəbdə elmləri daha mükəmməlliklə sinədəftər elemmişdir. Bu gün də illər keçənəsənə baxmayıaraq, həm inşaatçıları yada salması və yüksək səvələ dilə gətirib xatırlatması məhz həmin zənginliyin nişanınsıdır.

İnstitut həyatı, daha doğrusu, tələbəlik illəri onun həyatının mühüm və həm də yaddaşalan hissəsidir. Dörd illik zaman müddətində o, müəllimlərindən təkəcə elmin sirlərini öyrənməklə işini bitmiş hesab etmişdi. Oturub-durmağı, ədərək, xeyirxahlı, kollektivle münasibət qurmağı, müəllimliyin sirlərini mənimsemədi. Onsuz da bunları mühüm bir qismı istedadlı alımımızın içələmində bir gen yaddaş olaraq özüne yer alırdı. Qədim Borçalının ilkin təsəvvüründən bu yana olan mədəniyyəti, zəngin, həm də qaynar həyat tərzi onun şəxsiiyyətini formalasdırımdıqda müstəsna rol oynamışdır. Ali tehsil aldığı Azərbaycan Dövlət Pedaqoji İnstitutu işe bu zənginliyə eləvə çalarlar qatmışdır və şəxsiiyyət kimi mükəmməlləşməsinə əsas olmuşdur.

Orta məktəbi yüksək qiymətlərə bitirən V.İsrafilov tale Azərbaycan Dövlət Pedaqoji İnstitutuna getirir və 1978-1982-ci illərdə filolo-

liyi və ünsiyyət qurmaq bacarığı az bir zamanda onu əhalinin sevimlisinə çevirmişdir.

Azruların arxasında yol başlayan istedadlı tələbə yoldaşım daha qaynar mühitə, Bakıya gəlməyə qərar verir. 1987-90-ci illərdə Bakı Şəhər, Şüvəlan qəsəbəsində 42 nömrəli Texniki peşə litseyində ixtisası üzrə müəllim düzələr. Elma sənəsindən maraqlı 1986-cı ilde ADPU-nun Azərbaycan dilçiliyi kafedrasında dissertant olmağa gotrib çıxarır. AMEA-nın müxbir üzvü, professor əməkdar elm xadimi, dövlət mükafatı lauearati Afad Qurbanovun elmi rəhbərliyi ilə 1989-cu ilde "Gürçüstan SSRİ-nin azərbaycandilli oronim və hidronimləri" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru adını almışdır.

Vaqif İsrafilov böyük dilçi alim Afad Qurbanov məktəbinin yeterləşdir. Hələ tələbəlik dövründə xüsusi qabiliyyət və bacarığını, zəhmətsevərliyini, istedadını görən Onomastika elminin banisi A.Qurbanov öz layiqli tələbəsinin imkanlarından yararlanmağa qərar verdi. Qədim türkərin mədəniyyət besiklərindən olan Borçalının onomastikə atlasmalarını işləməyi bir vezifə olaraq tapşırıdı. Ulularımız işi işbilənə tapşırırlar demisərlər. Son dərəcədə xüsusi sövqələ işə girişən V.İsrafilov az bir zaman içerisinde regionun oronim və hidronimlərindən ibarət xüsusi kataloq düzəltməklə monografik araşdırılmalarla qərar verdi. Bir-birinin ardınca onomastikanın rəngarəng problemlərinə əhatəleyən məqədələrlə mətbuat sehifələrində çıxış etdi.

Bələdlikə, gərkili araşdırma işləri dərəcədən Vaqif müəllimin bacarıq və qabiliyyətdən akademik Afad Qurbanov rəhbərlik etdiyi

ləmişdir. Türk Dil Qurumunun üzvüdür. Bütün bunlar tanınmış alim, əvəzsiz müəllim, bacarıqlı və gərkili şəxsiyyət Vaqif İsrafilovun Azərbaycan elmində, ədəbi-mədəni mühitində örnək olacaq yerini və mövzumını göstərir.

2024



Mahmud ALLAHMANLI,
filologiya elmləri doktoru,
professor